



**İBRAHİM YUSIFOĞLU,**  
Azerbaijan Yazıçılar Birliğinin üzvü,  
prezident mükafatçısı, "Şərur" Ədəbi  
Birliğinin rehbəri

1971-ci ilin payız günləri idi. Onda bizim üçün dünyanın ən gözəl çağlarıydı, onda tələbə idik. Toplaşardıq Naxçıvan şəhərindeki Hüseyin Uavid adına kinoteatrın həyətindəki bağa(indiki "Gənclik" mərkəzində): Rafiq Babayev, İnqilab Orxan, Asım Yadigar, Zeyqəm Vüqar bir də mən. Şeir oxuya, oxunnlara fikir söyləyər, münasibet bildirirdik.

Bizdən fərqli olaraq, öz şeirlərini əzbərdən söyləyirdi Asım Yadigar. Hami diqqətlə dinləyirdi onu, yeri gələndə iradlar da bildirildi -- razılışındı da, razılışmirdi da. İnsafən, şerləri daha çox səmimi, yaddaqalan, qəlboxşayan, qəlbəyatan idi. Onda "yada düşəndə ürəyin tellərini sizlədan" tələbəlik həyatını yaşıyordıq, onda bizim 16-17 yaşımız var idi. Bu gün isə Asım artıq ömrünün altmış beşinci pilləsindədir.

Bu müddətdə Asım şeirdən-şeire, kitabdan-kitaba püxtələmiş, yenileşmiş, şeiri-səneti həmişə uca tutan şeirlərdən olmuşdur. Özünün də etiraf etdiyi kimi: "Mən sözə oyнayram. O, sözə ki, dünən vardı, bu gün var, sabah da olacaq. Dünəndən bu günə yol gələn, bu gündən sabaha yol başlayan söz mənim üçün canlı bir varlıqdır. Dərdimi onuna böyük bilirəm, onu deyib qurtarandan sonra bir azacıq rahat nəfəs ala bilirəm -- sözə ürək dostu, can sirdəsi deməyim, bəs nə deyim? Mən sözün quluyam, ona bəndəlik etmək mənim üçün xoşdur".

Söze "ürək dostu, can sirdəsi" deyən Asım Yadigar 5 yanvar 1954-cü ilde Şərur rayonunun Püşyan kəndində anadan olmuş və həmin kənddəki orta məktəbi bitirmişdir. Hələ şagird ikən ədəbiyyata olan marağını tanımış şair, əmisi Əliyar Yusifliden aldığı məsləhətlər daha da artırılmışdır. Ele bu həvəsle də orta təhsilini başa vurduqdan sonra sənədlərini Naxçıvan Dövlət Pedaqoci İnstitutunun (indiki Naxçıvan Dövlət Universitetinin) filologiya fakültəsinə vermiş və orada əyani təhsil almışdır.

Ali məktəb illərində Naxçıvanda "gur yan'an" poeziya tonqalının istisində Asım Yadigar da "qızınlı", bu gün Azərbaycan elmində və ədəbiyyatında özünəlayiq yerlər tutmuş İsa Həbibbəyli, Akif İmanlı, Elman Həbib, Əbülfəz Muxtaroglu, Vaqif Məmmədov, Muxtar Qasızmədə kimi istedadlı şair və yazıçılarla birgə ədəbi dərnəklərdə, ədəbi məclislərdə iştirak etmiş, şeirlər oxumuşdur.

Naxçıvan Dövlət Pedaqoci İnstitutunu bitirdikdən sonra 7 il Şərur rayonunun (indiki Kəngərlı rayonunun) Qıvrıq kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Asım Yadigar şagirdlərinə dilimizin və ədəbiyyatımızın zənginliklərini öyrətməklə yanaşı, bədii yaradıcılıq sahəsində də uğurlar qazanmışdır. Şeirləri mətbuatda, müxtəlif toplı və almanaxlarda çap olunmuş, radio və televiziyyada səslənmişdir. Onun yaradıcılığı haqqında Xalq yazıçısı Hüseyin İbrahimov, ədəbiyyatlaşnas alim Yavuz Axundlu, şeirlərden Hüseyin Razi, Əliyar Yusifli, Kəmalə Ağayeva və başqaları xoş sözərə demişlər. Azərbaycan milli Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstiitutu tərəfindən 2016-ci ildə nəşr olunmuş "Müştəqillik dövrü Azərbaycan ədəbiyyatı" iki cilidinin birinci cilidində akademik İsa Həbibbəylinin "Vətəndaşlıq mövqeyi, plus lirizim-Asım Yadigar" adlı məqaləsində Asımın çox şaxəli yaradıcılığı geniş təhlil olunmuş və yüksək qiymət verilmiş

# SÖZƏ ÜRƏK DOSTU, CAN SİRDAŞI DEYƏN ŞAİR

dir. Asım Yadigar 1982-ci ildən 1989-cu ilə kimi Azərbaycan Yazıçılar Birliğinin Naxçıvan bölməsində məsləhətçi, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Komitəsində "Ədəbi-bədii proqramlar" baş redaksiyasının baş redaktoru vezifələrində çalışmışdır. 2007-ci ilin yanvar ayından isə Naxçıvan Yazıçılar Birliğinin sədridir.

O, televiziyyada işlədiyi illərdə qədim yurd yerlərimizdə yaşayış nənələrimizin, babalarımızın söz boğcasından topladığı şifahi xalq ədəbiyyatı nümunələrini bugünkü nəslə çatdırılmışdır. Azərbaycan Yazıçılar Birliyi üzvlərinin, neçə-neçə istedadlı məktəblinin, tələbənin ilk şeirlərinin dinləyicisi olmuş, onlara "Uğurlu yol" yazmış, kitablarını redakte etmişdir.

Şair dostumuzun yaradıcılıq yollarında ilk uğuru 1988-ci ilde "Yazıçı" nəşriyyatında çap olunan "Zirvə yolu" kitabıdır. Bu kitabdan sonra Asım "Unut bu sevdanı", "Oğul dağı", "Hər şeyin sonu var", "Midianın süqutu", "Kalba Musa çəsmesi", "Bir ömrün nəğməsi", "Seçilmiş əsərləri"nin birinci cildi kimi şeir və poemalar kitablarını oxucularına ərməğan etmişdir. Azərbaycan müstəqillik qazandıqdan, üzümüzə dəst və qardaş qapıları açıldıqdan sonra Asım Yadigarın şeirləri, şeirlərində ibarət kitablari İran İslam Respublikasında, Türkiye Üümhuriyyətində də çap olunur və sevilə-sevilə oxunur.

**Hər şeydən nəfsimi qorumuşam mən,  
Ocağam, közümü qorumuşam mən,  
Adımı, özümü qorumuşam mən,  
Mən böyük adamam, atam balası...**

-deyən şair qəlbini söz yükündən azad etmək istəsə də, "sözlü gözlərini" və "közlü sözlerini" özündən uzaqlaşdırma bilmir, ən çətin anında da öz oxucusu ilə baş-باşa qalır, onuna dərdləşir, həmsöhbət olur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan dünyaya Gənclər kimi doğacaq" müdrik kəlamını öz şeirinə epiqraf seçən A. Yadigar sabaha inamlı, dahi rəhbərə tükənməz məhəbbətə yazar:

**Dalğalanır Bayraqım, köksümə sığmir ürək,  
Qəlbim toy libasında, bu toyu çaldıran var.  
Öz-özünə qalxmayıb, ucalmayıb o Bayraq,  
O Bayraqı bayraqtək ucaldan, qaldıran var.**

"Azərbaycan Bayraqı", "Bir bayraq altın-da...", "Fəxri Xiyabanda düşüncələr", "Hücum əmri ver mənə" kimi şeirlərində ulu rəhbərimiz Heydər Əliyevə, Azərbaycan xalqının dövlət attributlarına, Vətəne, onun hər qarış torpağına böyük səmimiyyət duyulur. Yaşadıqları şanlı və işiqli ömrələrini xalqının xoş sabahına həsr etmiş şəxsiyyətlər haqqında yazdığı şeirlər də oxucular tərəfindən səmimi qarışlanır. Bu mənada akademik Zərifə Əliyevanın eziż xatirəsinə həsr edilmiş "İşiq seли", görkəmli dövlət xadimi və həkim Əziz Əliyevə yazılmış "İşiq ömrü yaşıyanlar", Hüseyin Uavidə həsr etdiyi "Ulu Uavid", sevimli müəllimi, tarixi romanlarımızın tədqiqatçısı, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Yavuz Axundlu yazuğu "Əlimdədir hələ qələm" şeirləri oxucular tərəfindən laiyqli qiymətini almışdır.

"Gəldi, ulu Heydərin ilham dühası geldi" şeiri isə hamimizin sevimli şeiri olubdu.

**Naxçıvan hər sınaxdan çıxıb üzü ağ mətin,  
Düşmən görüb bu yurdun cəsarətin qeyrətin,  
Bu məqrur zəhmət sevər, əyilməyən millətin,  
İmzaların içində adı, imzası geldi,**

Gəldi, ulu Heydərin İlhan duhası geldi. "Bələk" şeirində Asım Yadigarın mövzu tapımı çox qəribə və hər birimizə tanışdır. Uşaq do-

ğuluğu gündən bələyə bükülür və həmin bələyin içində əldən-ələ gəzir. Bu bələkdə uşağa layla deyilir, ruhu, duyusu elə bu bələkdə də uyuyur. Şeirin sonunda şairin üsyankar səsini eşidirik:

**Yırtıla, dağıla bələklər gərək,  
Bələk də qandaldı, sözün doğrusu.  
Azadlığım yoxdur, dincliymə yoxdur,  
Çıxmazsa canımdan bələk qorxusu.**

Asım Yadigarın "Dərdimiz torpağı, daşı yandırır", "Azadlıq deyə-deyə partladı dodaqlarım, herrac bazarlarına qoyuldu torpaqlarım" kimi misraları oxucuda Vətənə sevgi, məhəbbət hissələri aşılır. Şərur rayonunun Püşyan kənd sakını, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş Fərhad Mirzəyevin və Əsgər Əsgərovun xatirəsinə həsr etdiyi "Naməlum əsgər", "Qara kağız" şeirlərə canını Vətən yolunda qurban vermiş əigidərin qəhrəmanlıqları eks olunur.

Her birimizdə olduğu kimi, istedadlı qələm sahibi Asım Yadigarın da qəlbinin derinliklərində bir qəm, bir nisgil, bir həsərət yaşayıbdir. Odalar Yurdı Azərbaycanımız qılınc kimi ortadan bölən, tikanlı məftillərlə carmixa çəkilən Araz çayının üzərindən keçmək, parçalanmış Vətənin qoynunu dolaşmaq, qədim mədəniyyətəmizi və abidələrimizi özündə qoruyub-saxlayan tacımız və vüqarımız Tebriz şəhərini görmək və qoynunda dolaşmaq şair üçün uzun illər əlçatmaz arzu olubdur. Nəhayət, Araz çayının üstündən adlayıb Uenubi Azərbaycana qoşuşmayış şair ömrünün ən unudulmaz, ən çılgın, ən təbli günü hesab edir. "Təbrizim", "Zəncənim", "Tut ağacları", "Türkməncəya gedən yol", "Açıq məktub", "Ərk qalası", "Mən dina bilmirəm", "Bu yol Təbriz yoludur" kimi şeirlərin doğum tarixi Arazdan keçilən gündən başlayır.

Şairin "A Məmməd Araz" şeirində Xalq şairinə böyük sevgi, yaradıcılığına məhəbbət hissələri tərənnüm olunmuşdur:

**Ürəyimi göynədir həsərət yenə, dərd yenə,  
Zamanın sillələri dəyidi yaman sərt mənə,  
Qayalaş, daşlaşış yaşamaq öyrət mənə,  
"Dərdimi dənə döndər, üyüt, A Məmməd Araz".**

Doğma torpaqlarımıza edilən qəsdlər, qardaş-bacılara öz el-obalarından qaçqın və köçkün düşmələri, müqəddəs yerlərimizin düşmən tapdağında inildəməsi, bəzi Vətən "qəhrəmanları"nın yad havalara oynamaları Asım Yadigarın yaradıcılığına giley hopturmuş, kövrəklik əlemi, ümidsizlik toxumu səpmışdır. "Yox!", "Eşitmir", "Qaçır", "Sən" kimi şeirlərində biz bunu daha aydın görürük.

Asım Yadigar nədən yazırsa-yazısın, şeirlərinin mayasını saf və ülvə məhəbbət təşkil edir. "Hər şeyin sonu var həyatda, gülüm, əbədi deyil ki, gülüş də, qəm də" desə də, onun məhəbbəti tükənməzdi, sonsuzdu. "Sən varsan, gözəldi gözümüzə dünya" şeirinin mövzusu "Bir bulaq suyunun gözündə duru" olan məhəbbətdir. Bu xarakterli şeirlər iki yerdə ayılır.

"Olən sevgimə ağı", "Olən məhəbbət", "Ağla bu sevgiyə", "Unut bu sevdanı", "Susdu telefonun" şeirlərində məhəbbətin intizarı, keçmiş sevginin iztirablar töredəcisi söylənilir və nə qədər ağır osa da, "Unut bu sevdanı, başına dönm" qənaətinə gəlinir:

**Təpədən dırnağa əzabam, qəməm,  
Qoyma gözlerinin yaşına dönm.  
Mən sənə səadət verə bilmərəm,  
Unut bu sevdanı, başına dönm.**

"Sən varsan", "Bahar sevgi fəslidir", "Sən mənim qədər...", "Qoşa ömr", "Yazdım adı-

mızı", "Gözlerin", "Sənə ehtiyacım var", "Qurbanın olum" kimi şeirlərində isə məhəbbətin qəlb oxşaması, bir ömrün qoşlaşması, sevgi-nin müqəddəsliliyi, eşqin təmizliyi Asım Yadigar qələmine xas xüsusiyyətlərə tərənnüm olunur. Asım Yadigarın rəngarəng yaradıcılığında güləzlü, duzlu-məzəli, sözlü balaların da şeir payı vardır. Şairin İmaməddin Nəsimi, Xurşudbanu Natəvana ithaf edilmiş "Təxnis"ləri de oxucu diqqətini cəlb edir.

Doğrusu, Asım Yadigarın şeirlərində mən uzunluq vahidini müşahidə etməmişdim. Onun cəmi dörd misradan olan 27 müxtəlif mövzulu şeirlərini oxuyanda isə Asimin az sözə daha geniş mənalar ifadə etdiyinə bir daha əmin oldum.

Şairin müxtəlif illərdə, ayrı-ayrı kitablarında 10 poeması nəşr olunmuşdur. Bu poemaların hər biri ayrı-ayrı mövzuları əhatə edir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliğinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati, "Tərəqqi" medallı, əməkdar mədəniyyət işçisi istedadlı şair Asım Yadigarın 65 yaşı tamam olur. Özünün yazdığı kimi, çiçək zerifliyini, çiçək kövrəkliyi bayraq kimi başı üzərine qaldırıb, könül vəri ilə -- şeirləri ilə bundan sonra da hələ neçəneçə kitabları ile görüşüməz gələcəkdir. Hər bir şeiri könlümüzü ovudacaq, hər bir misrası, hər bir bəndi dodaqlarımızda səslənəcəkdir. Belə bir şairin oxucusu olduğumuz üçün özümüzü xoşbəxt sayacaqıq.

## SÖZÜM ÇİÇƏKLƏYİB

**Şərur mahalında gəldin dünyaya,  
Həyatda ilk izin bu yerlərdə.  
Sığmadın günlərə, sığmadın aya,  
Ömrünün hər anı şeirlərdə.**

**Döndü xatirəyə məktəb illəri,  
Qovuşdun sevimli tələbəliklə.  
Dindi ürəyinin kövrək telləri,  
Ötüşdү günlərin qələbəliklə.**

**Sən sözə oynadın, bəşəri sözə,  
Söza ürək dostu, sirdəş söyledin.  
Közlü sözərlərlə, sözlü gözənlə,  
Köksünü nəfsindən uzaq eylədin.**

**Talenin aramsız zərbələrindən,  
Qapın döyəcləndi yağış, doluya.  
Qorxmayıb zamanın hərbələrindən,  
Yol etdin zirvəyə "Zirvə yolu"yla.**

**Yay kimi gərildin, körün alışdın,  
Söza, söz deməyə dəyişdi yönün.  
Yeni kitabında sözə barışdın,  
"Unut bu sevdanı...", başına dönüm.**

**Qanınlı yazdığın "Torpaq davası",  
Əsgərtək döyüdü acqöz yağıyla.  
Şəhid atasının şəhid balası,  
Qayıtdı evinə "Oğul dağı"yla.**

**"Hər şeyin sonu var" -- son qoysun qəmə,  
Arazdan adlayıb Təbrizə getdin.  
Gözərin sevincdən bələndi nəmə,  
Ulu Şəhriyarı ziyarət etdin.**

**Çiçək kimi kövrək, zərif şeirlər,  
Sənin sərvətində, sənin varındı.  
Bunu mən demirəm, bunu deyirlər,  
Əldən-ələ gəzən kitablarındı.**

**Sözüm çiçəkləyib bu qış gündündə,  
Hələ etir saçan arzularım var:  
Bəndəsi olduğun sözün önündə,  
Həmişə uca ol, Asım Yadigar!**